

## MÜSTƏQİL AUDİTORUN HESABATI

Innovasiyalar Agentliyi Publik Hüquqi Şəxsin İdarə Heyətinə:

### Rəy

Biz, İnnovasiyalar Agentliyi Publik Hüquqi Şəxsin (bundan sonra "Agentlik" adlandırılacaq) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin təsviri və digər izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Agentliyin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

### Rəy üçün Əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə Hesabatlarının Auditinə görə Auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar üzrə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının mühəsiblər üçün dərc etdiyi "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi və IESBA məcəlləsinin tələblərini yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İqtisadi Subyektin İdarə Edilməsinə Cavabdeh olan Səlahiyyətli Şəxslərin Məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladığı zaman, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Agentliyin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Agentliyin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət edilməsinə görə məsuliyyət daşıyır.

## Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Agentliyin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Agentliyin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənlərin mövcud olub-olmadığına dair nəticə çıxarıq. Əhəmiyyətli qeyri-müəyyənlərin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Agentliyin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

Agentliyin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qərar almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

UHY AUDIT LLC

30 iyun 2022-ci il

Bakı, Azərbaycan Respublikası




	Qeyd	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il (yenidən təqdim edilmiş)
<b>Aktivlər</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	7	27,627,110	25,858,156
Kreditlər üzrə alacaqlar	8	1,066,667	2,678,632
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	9	944,963	1,084,652
Ticarət və digər debitor borcları	10	13,443	14,160
Digər aktivlər	11	23,694	21,247
<b>Cəmi aktivlər</b>		<b>29,675,877</b>	<b>29,656,847</b>
<b>Öhdəliklər və kapital</b>			
Ticarət və digər kreditor borcları	12	734,722	743,278
Digər öhdəliklər	13	10,019	17,090
<b>Cəmi öhdəliklər</b>		<b>744,741</b>	<b>760,368</b>
<b>Kapital</b>			
Nizamnamə kapitalı	14	954,000	954,000
Dövlət büdcəsi ilə hesablaşmalar	15	5,118,651	2,933,345
Bölüşdürülməmiş mənfəət		22,858,485	25,009,134
<b>Cəmi kapital</b>		<b>28,931,136</b>	<b>28,896,479</b>
<b>Cəmi öhdəliklər və kapital</b>		<b>29,675,877</b>	<b>29,656,847</b>

30 iyun 2022-ci il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.

  
İnarə Vəliyeva  
Qanuni təmsilçi (fəvriyyəçi)



  
Rza İsbərxanlı  
Maliyyə və mühasibatlıq şöbəsinin müdiri

		31 dekabr 2021-ci il tarixində bitən il	31 dekabr 2020-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
Ticarət fəaliyyətindən əldə edilən gəlir	16	50,516	64,432
İnvestisiya gəliri	17	19,216	35,222
<b>Cəmi əsas fəaliyyətdən gəlir</b>		<b>69,732</b>	<b>99,654</b>
Maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmalarının bərpası/(ehtiyat ayırmaları)	8	-	10,891
Əməliyyat xərcləri	18	(50,279)	(65,217)
İnzibati xərclər	19	(2,144,725)	(2,291,259)
Digər xərclər	9	(25,377)	-
<b>Əməliyyat zərəri</b>		<b>(2,150,649)</b>	<b>(2,245,931)</b>
Digər gəlir	20	-	1,750
Məzənnə fərqindən xalis zərər	-	-	(479)
<b>İl/dövr üzrə zərər</b>		<b>(2,150,649)</b>	<b>(2,244,660)</b>
Digər məcmu gəlir	-	-	-
<b>İl/dövr üzrə cəmi məcmu zərər</b>		<b>(2,150,649)</b>	<b>(2,244,660)</b>

30 iyun 2022-ci il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.

  
İnarə Vəliyeva  
Qanuni təmsilçi (təsdiqçi)



  
Rza İsbərxanlı  
Maliyyə və mühasibatlıq şöbəsinin  
müdiri

	Nizamnamə kapitalı	Dövlət büdcəsi ilə hesablaşmalar	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<b>1 yanvar 2020-ci il tarixinə</b>	<b>500,000</b>	<b>(4,068)</b>	<b>27,707,794</b>	<b>28,203,726</b>
Nizamnamə kapitalına köçürülmə	454,000	-	(454,000)	-
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	2,833,000	-	2,833,000
Digər dövlət müəssisələri tərəfindən köçürülmüş qeyri-pul vəsaitləri	-	104,413	-	104,413
İl üzrə cəmi məcmu zərər	-	-	(2,244,660)	(2,244,660)
<b>31 dekabr 2020-ci il tarixinə (yenidən təqdim edilmiş)</b>	<b>954,000</b>	<b>2,933,345</b>	<b>25,009,134</b>	<b>28,896,479</b>
Nizamnamə kapitalına köçürülmə	-	-	-	-
Dövlət büdcəsindən ayrılmış pul vəsaitləri	-	2,185,306	-	2,185,306
İl üzrə cəmi məcmu zərər	-	-	(2,150,649)	(2,150,649)
<b>31 dekabr 2021-ci il tarixinə</b>	<b>954,000</b>	<b>5,118,651</b>	<b>22,858,485</b>	<b>28,931,136</b>

30 iyun 2022-ci il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.

  
İnarə Vəliyeva  
Qanuni təmsilçi (Əsas İdarə)  


  
Rza İsmayilov  
Maliyyə və mühasibatlıq şöbəsinin müdiri

	Qeyd	31 dekabr 2021-ci il tarixində bitən il	31 dekabr 2020-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
<b>Əməliyyat fəaliyyəti ilə bağlı pul axını</b>			
Kreditlər üzrə alacaqların toplanılmasından əldə edilən pul vəsaitləri	8	1,611,966	1,568,156
Faiz gəlirindən əldə edilən pul vəsaitləri	17	19,216	35,222
İdarəetmə xidmətlərindən əldə edilən pul vəsaitləri	16	40,885	100,000
İcarə gəlirindən əldə edilən pul vəsaitləri	16	10,251	16,302
Əldə edilmiş digər pul vəsaitləri	20	-	1,750
<b>Əməliyyatlardan yaranan pul vəsaitləri</b>		<b>1,682,318</b>	<b>1,721,430</b>
Əməliyyat məsrəflərinin ödənişi	18	(45,747)	(36,900)
İşçilərlə bağlı xərclərin ödənişi	19	(1,327,202)	(1,070,852)
İşçilərlə bağlı sosial xarakterli və vergi ödənişləri	19	(334,073)	(588,709)
İşçilərlə bağlı digər ödənişlər	19	(28,887)	(34,799)
İnzibati və digər ödənişlər	19	(298,528)	(443,273)
<b>Əməliyyat fəaliyyətinə yönəldilmiş xalis pul axınları</b>		<b>(352,119)</b>	<b>(453,103)</b>
<b>İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları</b>			
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin əldə edilməsi	9	(64,233)	(36,620)
<b>İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axınları</b>		<b>(64,233)</b>	<b>(36,620)</b>
<b>Maliyyə fəaliyyəti ilə bağlı pul axınları</b>			
Borc vəsaitlərindən daxilolmalar		-	49,934
Borc vəsaitlərinin ödənilməsi		-	(82,473)
Dövlət büdcəsindən ayrılmış vəsaitlər	15	2,185,306	2,833,000
<b>Maliyyə fəaliyyətindən daxil olan xalis pul axınları</b>		<b>2,185,306</b>	<b>2,800,461</b>
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım</b>		<b>1,768,954</b>	<b>2,310,738</b>
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	7	25,858,156	23,547,418
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>7</b>	<b>27,627,110</b>	<b>25,858,156</b>

30 iyun 2022-ci il tarixində İdarə Heyəti adından təsdiq edilmiş və imzalanmışdır.

  
**İnarə Vəliyeva**  
Qanuni təmsilçi (təsdiqçi)



  
**Rita İsmayilova**  
Maliyyə və mühasibatlıq şöbəsinin müdiri